

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2015-ci ildə görülmüş işlərlə bağlı illik hesabat

Dövlət Statistika Komitəsi ölkədə rəsmi statistika siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi, statistika orqanları tərəfindən istehsal edilən statistik məlumatların müasir dövrün tələblərinə və şəraitə uyğun hazırlanmasını, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini 2015-ci ildə də diqqət mərkəzində saxlamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş “2015-ci il üçün statistik işlər proqramı”, “2015-ci il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı” və “İqtisadi təhlil” üzrə iş planları, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsinə nail olunmuşdur.

Dövlət Statistika Komitəsinin qarşısında duran əsas vəzifələrdən biri “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın və icraçı kimi çıxış etdiyi digər dövlət proqramlarının, “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın yerinə yetirilməsi olmuşdur. 2015-ci ildə icrası planlaşdırılmış 46 tədbir (o cümlədən digər dövlət proqramları üzrə 29 tədbir) həyata keçirilmiş, ümumilikdə, il ərzində dövlət proqramları ilə bağlı 79 iş yerinə yetirilmişdir. “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nda icrası 2015-ci ildə nəzərdə tutulan 12 tədbirin icrası tam başa çatdırılmışdır. Bunlar aşağıdakılardan ibarətdir: “MHS-2008” çərçivəsində turizm üzrə köməkçi (satellit) hesabın qurulması”, “Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində 2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi”, “Ümumtəhsil məktəblərində tədris edilən “İqtisadiyyatın əsasları” dərslərinə “Statistika” bölməsinin daxil edilməsi”, “Layihəli əməyin səviyyəsinin öyrənilməsi məqsədi ilə keyfiyyətli məşğulluğun qiymətləndirilməsinə dair metodologiyanın hazırlanması və statistik müayinənin keçirilməsi”, “Fərdi sahibkarlar, fiziki şəxslər də daxil olmaqla, kiçik sahibkarlıq subyektlərinin iqtisadi siyahıyaalınmasının keçirilməsi”, “Beynəlxalq standartlara uyğun xidmətlərin xarici ticarəti statistikasının yaradılması”, “Ağıllı hesabat” layihəsinin hazırlanması və tətbiqi, elektron məlumat bazasının yaradılması”, “Statistika xəbərləri” jurnalının təsis edilməsi”, “Nəşr olunan bütün yekun statistik məlumatların ilkin məlumat bazalarına elektron inteqrasiyasının təmin edilməsi”, “Dövlət orqanlarından

alınan inzibati məlumatlar əsasında məlumat mübadiləsi və statistik registrin aktuallaşdırılması (yenilənməsi) mexanizminin təkmilləşdirilməsi”, “Coğrafi informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi” və “BMT-nin Statistika Komissiyasının tövsiyələrini nəzərə almaqla, statistik təsnifatlara yenidən baxılması”.

Komitənin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələr haqqında” 27.02.2013-cü il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulmuş işlər, Azərbaycan Respublikası Prezidentinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 05.09.2012-ci il tarixli, 2421 nömrəli Sərəncamından irəli gələn vəzifələr müəyyən olunmuş vaxtda yerinə yetirilmişdir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələr haqqında” tədbirlər planına uyğun olaraq, Çexiya Statistika İdarəsinin və BMT-nin Sənayenin İnkişafı Təşkilatının təcrübələri nəzərə alınmaqla, 2014-cü ilin yekunları üzrə iqtisadi fəaliyyət növləri bölgüsündə məhsuldarlıq göstəriciləri hesablanmış, maliyyə, o cümlədən sığorta fəaliyyəti üzrə daha ətraflı məlumatların əldə edilməsi məqsədilə müvafiq statistik hesabat formalarına yenidən baxılmış, “Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəriciləri” statistik bülleteni, “Çoxamilli statistik təhlil üsulu əsasında yoxsulluğun və əhalinin orta təbəqəsinin müəyyənləşdirilməsinə dair metodika” hazırlanmış, çoxamilli yoxsulluğun tərkib hissəsi olan “Məhrumiyyətlər üzrə yoxsulluq” üzrə sınaq sorğu keçirilmişdir. Ölkədə kosmik sənayenin yaranması və inkişafı ilə əlaqədar informasiya və telekommunikasiya texnologiyaları statistikasının əhatə dairəsinin genişləndirilməsi və yeni göstəricilərin əldə edilməsi məqsədilə “İnformasiya və kommunikasiya texnologiyaları statistikasının göstəricilər sistemi” təkmilləşdirilmiş, 2015-ci ildə ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair seçmə müşahidənin müayinə forması təkmilləşdirilmiş və sorğu keçirilmişdir. İnnovasiya sahəsində göstəricilər sistemi Milli Elmlər Akademiyasının rəy və təklifləri nəzərə alınmaqla yenidən işlənmişdir. İstifadəçilərlə sıx əlaqələrin qurulması, statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılması məqsədilə, Dövlət Statistika Komitəsinin veb-səhifəsində real vaxt rejimində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə” sorğu keçirilmişdir. “Layiqli əməyin səviyyəsinin öyrənilməsi məqsədi ilə keyfiyyətli məşğulluğun qiymətləndirilməsi” ilə bağlı seçmə statistik müayinənin metodologiyası, sorğu anketi və onun doldurulmasına dair göstəriş hazırlanmış, 2015-ci ilin oktyabr ayında birdəfəlik statistik müayinə keçirilmiş, “Ölkənin əmək bazarında qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul əhalinin sayının

qiymətləndirilməsi”nə dair metodologiya hazırlanmış və “Əhalinin iqtisadi fəallığına dair” müayinə rüblük dövrilikdə mütəmadi olaraq keçirilmişdir. Qeyri-neft məhsulları üzrə xarici ticarət məlumatlarını təhlil etmək məqsədilə Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, son 20 il üzrə qeyri-neft məhsullarının ixracının dinamikası hazırlanmış, 2015-ci ilin yanvar-sentyabr ayları üzrə ixrac və idxal olunmuş qeyri-neft məhsullarının strukturu hazırlanaraq müqayisə edilmiş, ixracı və idxalı artmış (azalmış) qeyri-neft məhsullarının siyahısı dəqiqləşdirilmişdir. Ticarət şəbəkələrində realizə olunmuş yerli, idxal və qeyri-neft məhsulları haqqında məlumatlar əldə edilmiş və ölkənin bütün regionlarında fəaliyyət göstərən ticarət subyektlərində əhaliyə satılmış yerli istehsal və idxal mallarının, həmçinin qeyri-neft məhsullarının həcminə dair yekun göstəricilər hesablanmışdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Müəlliflik hüquqları üzrə sənaye sahələrinin iqtisadi töhfəsinin müayinəsi”nə dair təlimatına və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanmış “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydaları”nın qərar layihəsinə istinad edilərək əqli mülkiyyətə əsaslanan istehsal sahələri müəyyənləşdirilmiş, “Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitalla yönəldilmiş investisiyalar haqqında” 2-investisiya (illik) hesabatı formasına innovasiya və yaradıcılığa çəkilən xərclər göstəricisi əlavə olunaraq, hesabat forması və ona dair göstərişin layihəsi 2016-cı ildə razılaşdırılmaq üçün müvafiq təşkilatlara göndəriləcəkdir. “Alternativ və bərpa olunan mənbələr hesabına istehsal olunan enerji və qeyri-enerji məhsullarının uçotunun təkmilləşdirilməsi” üzrə baş vermiş dəyişikliklərin, yeni enerji məhsullarına tələbatın öyrənilməsi məqsədilə Dövlət Statistika Komitəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və “Təmiz şəhər” ASC-nin nümayəndələri ilə görüş keçirilmişdir. “Elektron xidmətlərin genişləndirilməsi, onların keyfiyyətinin yüksəldilməsi və mobil rabitə vasitəsilə həyata keçirilməsi imkanlarının yaradılması” məqsədilə “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti üzrə yeni proqram təminatı hazırlanmış, istifadəçilərə cari hesabat dövründə təqdim edəcəkləri hesabatlar haqqında onlayn formada əlavə məlumat almaq imkanı yaradılmışdır. “Rəsmi statistik hesabatların təqdim edilməsi”, “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi”, “Statistik məlumatların (göstəricilərin) verilməsi”, “Statistik nəşrlərin (kitabların) onlayn satışı”, “Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi” elektron xidmətlərinin mobil versiyaları hazırlanmışdır.

Statistika məlumatlarının hazırlanması prosesinin təkmilləşdirilməsinə, statistik innovasiyaların tətbiqinə, kadr hazırlığının yeni tələblərə uyğun təşkilinə artan ehtiyaclar statistika sisteminin, o cümlədən Komitənin aparatının strukturuna da müasir tələblər nəzərə alınmaqla yenidən baxılmasını zəruri etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 19 noyabr tarixli, 364 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişikliklər edilərək Baş Hesablama Mərkəzi və Tədris Mərkəzinin adları siyahıdan çıxarılmış, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Sözügedən qərarın icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 25 dekabr tarixli, 325 nömrəli sərəncamı ilə Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi ləğv edilmişdir.

Eyni zamanda, statistika proseslərinin bütün mərhələlərinin Dövlət Statistika Komitəsinin aparatında sistemləşdirilməsi və bununla əlaqədar rəsmi statistika məlumatlarının toplanması və işlənməsi funksiyalarının Dövlət Statistika Komitəsinin aparatında cəmləşdirilməsi, regional statistikanın təkmilləşdirilməsi, habelə informasiya və kommunikasiya texnologiyalarının təminatı və beynəlxalq əməkdaşlıq sahələrində işlərin daha mütəşəkkil təşkili məqsədilə struktur islahatların aparılmasının zəruriliyi nəzərə alınaraq, Nazirlər Kabinetinin 2015-ci il 19 noyabr tarixli, 385s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının işçilərinin ştat sayı 2016-cı il yanvarın 1-dən 106 vahid artırılaraq 284 vahidə çatdırılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2015-ci il 30 dekabr tarixli, 26/7 nömrəli qərarı ilə aparatın yeni strukturu təsdiq edilmişdir.

Aparatın yeni strukturu 5-i yeni olmaqla 21 şöbədən, 48 sektordan ibarətdir və müəssisələr statistikasını, statistik məlumatların kompleks təhlili kimi Komitənin yeni fəaliyyət istiqamətlərini əhatə edir. Struktur hazırlanarkən Norveç, Litva, Avstriya və digər Avropa ölkələrinin milli statistika idarələrinin təşkilati strukturu öyrənilmişdir.

“Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli, 118 nömrəli qərarına uyğun olaraq, qeyri-rezidentlərlə münasibətdə borc və aktivləri olan təsərrüfat subyektlərinin rəsmi statistika müşahidəsinin təşkili və zəruri statistik məlumatların hazırlanması məqsədilə Dövlət Statistika Komitəsində müvafiq sektor yaradılmış, aidiyyəti qurumlarla razılaşdırılmaqla zəruri hesabat formaları və onların

doldurulmasına dair göstərişlər hazırlanmış, statistik müşahidəyə cəlb ediləcək statistik vahidlərin siyahısının formalaşdırılması istiqamətində işlər aparılmışdır.

“2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 dekabr tarixli 357 nömrəli qərarına uyğun olaraq, 2015-ci ilin 1-30 iyun tarixlərində ölkədə kənd təsərrüfatının siyahıyaalınması keçirilmişdir. Siyahıyaalma məlumatları yerli statistika orqanları tərəfindən nəzərdə tutulmuş vaxtda xüsusi proqram təminatına işlənmişdir və hazırda məlumatların emalı prosesi davam edir. Siyahıyaalma üzrə yekun məlumatların alınması və məcmuələrin nəşri cari ildə nəzərdə tutulmuşdur.

“Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2016-2020-ci illər üçün açılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2015-ci il tarixli, 291 nömrəli qərarına uyğun olaraq, Dövlət Statistika Komitəsinin 2015-ci il 21 dekabr tarixli, 20/11s nömrəli Sərəncamı ilə Təsərrüfatbaşına uçot sənədləri təsdiq edilmiş və onların kitab şəklində çap etdirilərək 2016-cı il aprelin 1-dək müəyyən edilmiş qaydada yerlərə çatdırılması təmin ediləcəkdir.

“Dövlət Statistika Komitəsinin Reqlamenti”nə və “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən baxılan inzibati xətlər haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na əlavə və dəyişikliklər Komitənin kollegiyasının 28.10.2015-ci il tarixli 22/1 və 22/2 nömrəli qərarları ilə təsdiq edilmiş və Komitənin internet səhifədə yerləşdirilmişdir.

2015-ci ildə istifadəçilərin statistik məlumatlarla təmin olunması səviyyəsinin öyrənilməsi məqsədilə real vaxt rejimində keçirilən sorğuda 2064 nəfər iştirak etmişdir. Sorğu istifadəçilərin fəaliyyət sahəsini, onların maraq dairəsini, hansı statistik məlumatlara onların inamının olmasını, statistik fəaliyyətin keyfiyyət baxımından qiymətləndirilməsini, Komitənin veb səhifəsinin istifadəsinin rahatlığını, statistik məlumatların aktual, dolğun olmasının qiymətləndirilməsini, istifadəçilərə xidmət səviyyəsinin keyfiyyətini, statistik məlumat istifadəçilərinin Dövlətstatkomun yayım təqvimindən xəbərdar olmasını, Dövlətstatkomun fəaliyyətindən nə dərəcədə razı olduqlarını və s. əks etdirən 29 sualdan ibarət olmuşdur. Sorğu göstərmişdir ki, Dövlətstatkomun internet səhifəsi statistik məlumatların əldə edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sorğunun “Dövlətstatkoma və yaydığı statistik məlumatlara etibar edirsiniz?” sualına iştirakçıların əksəriyyəti müsbət cavab vermişdir.

Dövlət Statistika Komitəsində təşkil olunmuş seminarlarda istifadəçilərə Komitə tərəfindən təqdim olunan elektron xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında mütəmadi olaraq məlumat verilmişdir.

Dövlət Statistika Komitəsi sistemində ictimai etimadın artırılması üçün təbliğat işinin təşkil edilməsi məqsədilə fəaliyyət planları hazırlanmış və Komitənin internet sahifəsində yerləşdirilmişdir. Fəaliyyət planına Dövlət Statistika Komitəsinin istehsal etdiyi məlumatlar, fəaliyyətinin əsas prioritetləri, fəaliyyətini tənzimləyən qanunvericilik aktları, "Açıq Hökumətin təşviqinə dair" və "Korrupsiyaya qarşı mübarizəyə dair" Milli Fəaliyyət, "Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası"ndan irəli gələn vəzifələrə dair" planları, şəffaflığın təmin edilməsi, istifadəçilərin tələbatlarının öyrənilməsi, məlumatların nəşr edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və digər fəaliyyətlərlə bağlı işlər daxil edilmişdir.

Ölkə ictimaiyyətinin Komitənin fəaliyyətinə cəlb edilməsi, statistik fəaliyyət üzrə şəffaflığın təmin edilməsi və müvafiq materialların sahibkarların və vətəndaşların müzakirəsinə verilməsi məqsədi ilə "2016-cı il üçün statistik işlər proqramı", "2016-cı ildə yerli statistika orqanları üçün statistik işlər proqramı", "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı" və Dövlət Statistika Komitəsinin iştirak etdiyi digər dövlət proqramları üzrə icrası 2016-cı ildə nəzərdə tutulan tədbirlər planı'nın layihələri hazırlanaraq Komitənin veb saytında yerləşdirilmişdir.

Dövlət Statistika Komitəsinin xarici ölkələrin statistika orqanları və beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə iştirakının nəticələri ilə bağlı "İnformasiyanın iqtisadiyyatı statistikasının istehsalı", "Məlumat və metaməlumat mübadiləsi üçün SDMX", "Statistik metaməlumatlar", "BMT-nin İnkişaf Hesabının 9-cu tranşı: Başlanğıc iclası", "Seçmə metodları", "Əhali və sosial statistika üzrə Texniki Məsləhətçi Qrupun fəaliyyəti və Statistika üzrə Komitənin 4-cü sessiyası", "Statistik məhsulun modernləşdirilməsi", "Şərq Tərəfdaşlığı üzrə statistika qrupunun biznes statistikasına üzrə ilk iclası" mövzularında aparatın əməkdaşları üçün təqdimatlar keçirilmişdir. İctimaiyyətin məlumatlandırılması işinin daha da sadələşdirilməsi məqsədilə Komitənin internet sahifəsi (www.stat.gov.az) müntəzəm olaraq yenilənmişdir. İctimaiyyətlə əlaqələrin gücləndirilməsi məqsədilə yaradılmış "qaynar telefon xətti" fəaliyyətini davam etdirmişdir.

Dövlət Statistika Komitəsində dövlət qulluqçuları üçün etik davranış qaydalarının və prinsiplərinin öyrədilməsi, kadrların seçilib yerləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması davam etdirilmiş, yerli statistika orqanlarının mütəxəssislərinin

biliklərinin artırılması üçün məsafədən təhsil yolu ilə texniki dərslər keçirilmişdir. Komitənin aparatında 257 nəfər mütəxəssisin iştirakı ilə “Etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər”, “Maraqlar toqquşmasının qarşısının alınması”, “Korrupsiyaya qarşı mübarizə” mövzularında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsinin iştirakı ilə məşğələlər (təlimlər) keçirilmişdir.

Sahibkarlarla statistika orqanları arasında işlərin müasir texnologiyalar vasitəsilə tənzimlənməsi təmin edilmiş, onlar tərəfindən təqdim ediləcək hesabatların siyahısı, metodologiyası, statistik hesabat formalarının real vaxt rejimində təqdim edilməsinin proqram vasitələri Komitənin internet səhifəsində yerləşdirilmişdir. “Sahibkarların statistika orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyən edilməsi və bu işlərin elektron qaydada həyata keçirilməsinin təşkili” tədbirinin icrası ilə bağlı internet səhifədə sorğu keçirilmişdir.

Respondentlər tərəfindən hesabat məlumatlarının real vaxt rejimində elektron formada təqdim edilməsi üçün yerli statistika orqanları tərəfindən təbliğat işləri gücləndirilmişdir. Nəticədə, 2014-cü illə müqayisədə hesabat məlumatlarının elektron təqdim etmə səviyyəsi yüksəlmişdir.

Rəsmi statistikanın qarşısında duran əsas vəzifələrin, işlərin mövcud strukturunun və tərkibinin təkmilləşdirilməsi məqsədilə müxtəlif istiqamətlərdə işlər həyata keçirilmişdir. Əsas vəsaitlərin dəyərinin qiymətləndirilməsi və dinamika sıralarının təkmilləşdirilməsində MHS-2008-in tövsiyələrindən, habelə əsas vəsaitlərin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübədən istifadə edilməsinə xüsusi diqqət yetirilmişdir. Holding mənfəəti (zərəri), iqtisadi fəaliyyət növləri bölgüsündə məhsuldarlıq göstəricilərinin hesablanması, “İnsan kapitalı”nın statistik öyrənilməsi, MHS-nin aktiv və passivlər balansı, müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı göstəricilərinin təkmilləşdirilməsi, qeyri-kommersiya təşkilatlarının maliyyə nəticələri və maliyyə vəziyyətinin öyrənilməsi, qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar haqqında zəruri statistik məlumatların əldə edilməsi və təsərrüfat subyektlərinin öhdəliklərində baş verən dəyişikliklərin mütəmadi tədqiqi işləri həyata keçirilmişdir.

Ölkədə daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların sayı və tərkibinin, qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının, körpə və 5 yaşadək uşaq ölümü hallarının statistik öyrənilməsi təmin olunmuş və yeni məlumatlar əldə edilmişdir.

Ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadə, xaricdə təhsil alıb Azərbaycana qayıdan gənclərin işlə təmin olunması vəziyyətinin öyrənilməsinə də diqqət yetirilmiş, müəssisələrin innovasiya fəaliyyəti üzrə əsas göstəricilər sistemi hazırlanmışdır.

Dövlət Statistika Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də metodoloji materialların hazırlanmasından ibarət olmuşdur. 2015-ci ildə BMT, Avrostat, BVF, İƏİT, BƏT, FAO, YUNESKO və digər beynəlxalq təşkilatların hazırladıqları metodoloji materiallar əsasında yeni metodologiyalar hazırlanmış və tətbiq edilmişdir. Bu dövrdə statistikanın bütün sahələri üzrə müvafiq tədbirlərin həyata keçirilməsini, dövlət proqramlarında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsini və ölkə iqtisadiyyatının xüsusiyyətlərini özündə əks etdirən 30 metodoloji material hazırlanmışdır. Onlardan 12-si hesabat formalarının tərtib olunmasına, 18-i isə müayinələrin keçirilməsinə, hesablamaların aparılmasına, göstəricilər sisteminin tərtib olunmasına və digər məsələlərə aid olmuşdur.

Hazırlanan metodoloji materiallar metaməlumatlar, keyfiyyətin idarə edilməsi, əmək, ticarət, qiymət, kənd təsərrüfatı statistikasına kimi bir sıra müxtəlif sahələri və problemləri əhatə edir. Bu metodoloji materiallardan "Keyfiyyət üzrə terminlər lüğəti", "Beynəlxalq standartların tələbləri nəzərə alınmaqla metaməlumatların strukturu üzrə məlumatların metaməlumatlar bazasına daxil edilməsi", "Layihəli əməyin səviyyəsinin öyrənilməsi məqsədi ilə keyfiyyətli məşğulluğun qiymətləndirilməsi", "Statistik Biznes Prosesin Ümumi Modeli", "Qeydə alınmayan və uçotdan gizlədilmiş istehsal da nəzərə alınmaqla kənd təsərrüfatı məhsulunun həcmi hesablanması", "Ticarət şəbəkələrində satılan məhsulların skan olunmuş məlumatlardan istifadə etməklə istehlak qiymətləri indeksinin hesablanması", "Müəssisələrin innovasiya fəaliyyəti üzrə əsas göstəricilər sistemi", "İstehlak səbətinə daxil olan məhsulların siyahısı", "Keyfiyyət üzrə vəsait", "Statistika sistemində keyfiyyətin idarə olunması sisteminin qurulması, müşahidələrin idarə olunmasının səmərəliliyinin artırılması və idarəetmənin asanlaşdırılması məqsədilə DSK-nın keyfiyyət sahəsində 2016-cı il üzrə əsas məqsədləri" və s. göstərmək olar.

Statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə metodoloji materiallarla yanaşı, statistik hesabat formaları da təkmilləşdirilmişdir. Dövlət Statistika Komitəsinin elmi-metodoloji şurasının 2015-ci il ərzində 10 iclası keçirilmiş və 29 məsələ müzakirə olunmuşdur. İl ərzində 1 yeni rəsmi statistika hesabatı forması təsdiq edilmiş, 4 hesabat forması ləğv edilmiş və 29 formaya yenidən baxılaraq göstəricilərdə dəyişikliklər edilmişdir. Respondentlərə düşən statistika

yükünün azaldılması istiqamətində aparılan işlər nəticəsində rəsmi statistika hesabatları 3 vahid azalaraq 2016-cı il 1 yanvar vəziyyətinə 261 olmaqla, onlardakı göstəricilərin sayı 124890, o cümlədən statistika orqanları tərəfindən icmallaşdırılan rəsmi statistika hesabatları 151 və onlardakı göstəricilərin sayı 38765 olmuşdur.

Dövlət Statistika Komitəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun 1-ci maddəsinin 1.0.22-ci bəndinin icrasını təmin etmək məqsədilə, təsdiq edilmiş texniki normativ hüquqi aktların (dövlət statistika müşahidələrinin formaları və onların doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatlar, idarədaxili hesabat formaları və onların doldurulmasına dair göstərişlər) Ədliyyə Nazirliyində Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində qeydiyyatda alınmasını davam etdirmiş və ümumilikdə, 225 normativ hüquqi akt, o cümlədən hesabat dövründə 10 statistika hesabatı forması reyestrə daxil edilmişdir (01.01.2016-cı il vəziyyətinə hesabat formalarının ümumi sayından 201-i və ya 77 faizi).

Milli təsnifatların beynəlxalq təsnifatlara uyğunlaşdırılması, işlənməsi, yayılması və tətbiq olunması davam etdirilmiş, “Bələdiyyələrin statistik ərazi təsnifatı”nın ikinci variantı hazırlanaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilmiş və istifadəçilərə çatdırılmışdır. Bununla yanaşı, “Bələdiyyələrin statistik ərazi təsnifatı”nın 2009-cu il nəşri ilə 2015-ci il nəşri arasında keçid “açarları” hazırlanmışdır.

İl ərzində hüquqi və fiziki şəxslərin yaradılması və ləğvi ilə bağlı Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Statistik Vahidlərin Dövlət Regstrinin aktuallaşdırılması və onun statistik işlər üçün aktual vəziyyətdə saxlanması istiqamətində müntəzəm işlər görülmüşdür. Eyni zamanda, iqtisadi siyahıyaalmadan və inzibati mənbələrdən istifadə olunmuş, cari ilin fevral-aprel aylarında keçirilmiş kiçik sahibkarlıq subyektlərinin iqtisadi siyahıyaalınmasından əldə olunan məlumatlar əsasında registr aktuallaşdırılmışdır. 2016-cı il yanvarın 1-i vəziyyətinə SVDR-də hüquqi şəxslərin sayı 100,3 min, fiziki şəxslərin sayı 576,9 min, əhali təsərrüfatlarının sayı isə 850 mindən çox olmuşdur.

Dövlət Statistika Komitəsi statistik informasiya istifadəçilərinin tələbatlarının ödənilməsi istiqamətində fəaliyyətini genişləndirmişdir. “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın 2014-cü ildə yerinə yetirilməsi haqqında hesabat hazırlanaraq ölkə Prezidentinə və Nazirlər Kabinetinə, Nazirlər Kabinetinin “2016-cı il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və

sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim olunması barədə” 2015-ci il 26 yanvar tarixli, 19s nömrəli Sərəncamının 3-cü bəndinə uyğun olaraq, 2015-ci il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək üçün 2014-cü ilin statistik məlumatları İqtisadiyyat və Sənaye və Maliyyə nazirliklərinə, növbəti büdcə ili və gələn 3 il üçün ölkənin iqtisadi və sosial inkişafı konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatlar İqtisadiyyat və Sənaye, Maliyyə və Vergilər nazirliklərinə və digər aidiyyəti təşkilatlara təqdim edilmişdir.

Dövlət Statistika Komitəsinin hesabat dövrü ərzində əsas fəaliyyətinin nəticəsi statistik məlumatların göstəricilərin nəşr edilməsindən ibarət olmuşdur. Nəşrlərin müasir standartlara və tələblərə uyğunlaşdırılması, həmçinin istifadəçilərin tələbatının təmin edilməsi məqsədilə 2015-ci ildə 31 statistik məcmuə (“Azərbaycanın statistik göstəriciləri”, “Azərbaycan rəqəmlərdə” (qısa), “Azərbaycanın regionları”, “Azərbaycanın əhalisi”, “Azərbaycanın demografik göstəriciləri”, “Azərbaycanda uşaqlar”, “Azərbaycanda qadınlar və kişilər”, “Azərbaycan gəncləri”, “Azərbaycanda turizm”, “Azərbaycanda ticarət”, “Azərbaycanın xarici ticarəti”, “Dövlət qulluqçuları”, “Əmək bazarı”, “Yeni iş yerləri”, “Regionların sosial-iqtisadi inkişafı”, “Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafı”, “Azərbaycanda qiymətlər”, “Azərbaycanda telekommunikasiya və poçt”, “Azərbaycanın nəqliyyatı”, “Azərbaycanda cinayətkarlıq və hüquqpozmalər”, “Azərbaycanda təhsil, elm və mədəniyyət”, “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti”, “Azərbaycanda informasiya cəmiyyəti”, “Azərbaycanın kənd təsərrüfatı”, “Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları”, “Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri”, “Azərbaycanın ərzaq balansları”, “Azərbaycanın sənayesi”, “Azərbaycanda tikinti”, “Azərbaycanda kiçik sahibkarlıq”, “Azərbaycanın energetikası”), “Azərbaycan - faktlar və rəqəmlər” bukleti, “Statistik nəşrlərin kataloqu”, rüblük “Təhlil məruzələri” toplusu, “Statistik icmal” və “İqtisadi rayonların sosial, iqtisadi göstəriciləri” bülletenləri hazırlanmışdır. Bununla yanaşı, 61 rayon və şəhər üzrə statistik məcmuələr nəşr edilmişdir. Ölkənin və regionların sosial-iqtisadi inkişafını əks etdirən statistik məlumatların təhlili, müqayisələrin aparılması, istifadəçilər arasında yayılması məqsədilə Komitənin aparatı və yerli statistika orqanları tərəfindən 2387 təhlili məruzə, 88 adda ekspres-məlumat və 76 adda mətbu-məlumat hazırlanmışdır.

Sosial-iqtisadi inkişafıla bağlı müxtəlif adda statistik bülletenlərin hazırlanması və dövlət idarəetmə orqanlarına təqdim edilməsi davam etdirilmiş, əldə edilmiş statistik göstəricilər əsasında müvafiq bülletenlər istifadəçilərə çatdırılmışdır.

Statistik məlumatların dərc olunması və yayılması, statistik məlumat istifadəçiləri ilə iş statistika orqanları qarşısında duran əsas vəzifələrdən biri hesab olunduğundan, kütləvi informasiya vasitələrində, radio və televiziya kanallarında çıxışlara xüsusi diqqət yetirilmişdir. 2015-ci ildə statistika orqanları tərəfindən qəzet və jurnallarda 694 məqalə və mətbu-məlumat dərc etdirilmişdir.

2015-ci ilin iyul və oktyabr aylarında Dövlət Statistika Komitəsində kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ölkənin sosial, iqtisadi inkişafının yekunlarına həsr olunmuş mətbuat konfransları, 2015-ci il oktyabrın 20-də “Ümumdünya Statistika Günü” ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının, bir sıra dövlət orqanlarının, müəssisə və təşkilatların, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin, millət vəkillərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə təntənəli iclas, həmçinin bütün yerli statistika orqanları tərəfindən müvafiq tədbirlər keçirilmişdir. Bununla yanaşı, “Rəsmi statistikanın inkişafı və təkmilləşdirilməsi yolları” mövzusunda elmi-praktik konfrans keçirilmiş, AzTV-nin “Səhər” proqramında ölkə iqtisadiyyatının inkişafı ilə bağlı 2 verilişdə çıxışlar edilmişdir.

Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə 21 sentyabr 2015-ci il tarixində “Daha təkmil statistika - daha yaxşı həyat” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir. Müsabiqədə 23 kütləvi informasiya vasitəsindən 35 jurnalist iştirak etmişdir. 19 oktyabr 2015-ci il tarixində Dövlət Statistika Komitəsində 39 sayda KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransında müsabiqənin nəticələri açıqlanmış və qaliblər pul mükafatı və diplomlarla təltif edilmişlər.

“2015-ci il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”na uyğun olaraq, metodoloji, təhlil və digər məsələlərlə bağlı Komitədə statistik məlumat istifadəçilərinin (müxtəlif nazirlik, komitə, digər təşkilat, informasiya agentlikləri və KİV nümayəndələrinin) iştirakı ilə aparatın sahə şöbələri tərəfindən “Əhali statistikasının qısa xarakteristikası, göstəriciləri haqqında anlayış”, “Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatına dair metodoloji məsələlərin izahı, yekun məlumatların təhlili”, “2014-cü ilin yekunları və ölkənin əmək bazarının mövcud vəziyyəti”, “Milli hesablar sistemi 2008 və onun tətbiqi məsələləri”, “Sənaye, tikinti və energetika statistikasının fəaliyyət istiqamətləri və görülmüş işlər”, “İstehlak qiymətləri indeksi və

onun formalaşdırılmasında əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərinin rolu”, “Kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi”, “Kənd təsərrüfatı siyahıyaalınmasının ilkin nəticələri”, “Ticarət və turizm statistikasına dair məlumatların toplanması metodları və əsas məlumat mənbələri”, “Topdansatış və pərakəndə ticarət statistikasi”, “Turizm statistikasi”, “Təhsil statistikasına dair məlumatların toplanması metodları və əsas məlumat mənbələri” mövzusunda seminar-görüşlər və “Əmək bazarının informasiya sistemi: sosial-iqtisadi artım üçün tələb olunan bacarıqların inkişaf etdirilməsi üçün vasitə” mövzusunda konfrans keçirilmişdir. Ümumilikdə, il ərzində Komitədə milli hesablar və makroiqtisadi göstəricilər, əmək, kənd təsərrüfatı və ekologiya, qiymət, xidmət, sənaye və tikinti, əhali və gender, ticarət və turizm, əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasına sahələri üzrə 157 nəfər istifadəçinin iştirakı ilə 10, yerli statistika orqanları tərəfindən isə 2697 istifadəçinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 639 görüş keçirilmişdir.

Dövlət Statistika Komitəsinin müvafiq şöbələri və əməkdaşları tərəfindən “Xalq qəzeti” və “Respublika” qəzetlərində “2014-cü ildə ölkənin sosial, iqtisadi inkişafı”, “Azərbaycan” qəzetində “Azərbaycanda beynəlxalq tələblərə cavab verən mükəmməl statistika sistemi yaradılmışdır”, “Kənd təsərrüfatının siyahıyaalınması aqrar sahədəki nailiyyətləri əks etdirdi”, “Azərbaycanda gender bərabərliyi sosial-iqtisadi həyatın bütün sahələrində özünü göstərir”, “Azərbaycanın inkişafı dinamik xarakter daşıyır”, “Respublika” qəzetində “Beynəlxalq keyfiyyət standartlarının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində tətbiqi və əldə olunan nəticələr”, “Milli Hesablar Sistemi və onun Azərbaycanda tətbiqi”, “Azərbaycan statistika xidmətinə Heydər Əliyev qayğısı”, “Xalq qəzeti”ndə “Azərbaycanda turizmin inkişafı bu sahə ilə bağlı statistikanın təkmilləşdirilməsini tələb edir” sərlövhəli məqalələr dərc etdirilmişdir. Eyni zamanda, komitənin əməkdaşının üzv olduğu BMT AİK-in “Keyfiyyətli məşğulluğun ölçülməsi” üzrə Ekspert Qrupunun hazırladığı və Avropa Statistika Konfransının qəbul etdiyi əmək bazarında keyfiyyətli məşğulluğun qiymətləndirilməsi sahəsində dünya ölkələri üçün beynəlxalq standartlar BMT AİK tərəfindən nəşr etdirilmişdir.

Komitənin internet sahifəsinin il ərzində müasir standartlara uyğunlaşdırılması davam etdirilmiş, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə 10 minə yaxın cədvəli, təhlil və metodoloji materialları əhatə etmişdir. 01.01.2016-cı il vəziyyətinə məlumatlar bazası da daxil olmaqla, sahifənin məlumat həcmi 48 Gb təşkil etmişdir. 2015-ci ildə internet sahifəsindən hər gün orta hesabla 2034 istifadəçi bəhrələnmişdir. Veb sahifəyə il ərzində 742535 nəfər daxil olmuşdur ki, onlardan da 705590 nəfəri

Azərbaycan, qalan hissəsi isə xarici istifadəçi olmuşdur. İl ərzində statistik hesabatların elektron təqdimatı üçün internet vasitəsilə 2034075 müraciət daxil olmuşdur.

Dövlət Statistika Komitəsi sistemində keyfiyyətin idarə olunması və metaməlumatlar sisteminin inkişafı işi davam etdirilmiş, struktur vahidlərinə məxsus məlumat şəbəkələrində istifadə olunan proqram vasitələrinin lisenziyalaşdırılmasının artırılması və bu şəbəkələrin müasir avadanlıqlarla təchiz olunması, elektron xidmətlərin genişləndirilməsi, onların keyfiyyətinin yüksəldilməsi və mobil rabitə vasitəsilə həyata keçirilməsi imkanlarının yaradılması, Dövlət Statistika Komitəsinin dövlət orqanları ilə elektron informasiya dövriyyəsinin vahid sistemə qoşulması işləri yerinə yetirilmişdir.

Dövlət Statistika Komitəsi beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyətini davam etdirmiş, BMT və onun regional iqtisadi komissiyaları, Avropa İttifaqı, BVF, BƏT, YUNİSEF, YUNESKO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT və bir sıra digər beynəlxalq təşkilatların, o cümlədən dünya ölkələrinin statistika xidmətləri, Avrostat və MDB Dövlətlərarası Statistika Komitəsi ilə qarşılıqlı məlumat mübadiləsi aparmış və daxil olan sorğuları cavablandırmışdır. Beynəlxalq əlaqələr və əməkdaşlıq sahəsində əsas vəzifələrdən biri də metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsindən səmərəli istifadə və onun tətbiqi, beynəlxalq informasiya mübadiləsinin təkmilləşdirilməsindən ibarət olmuş, dünya ölkələrinin statistika sahəsində qabaqcıl təcrübələri öyrənilərək işdə tətbiqinə xüsusi önəm verilmişdir. Bununla yanaşı, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında mövcud statistika sisteminin qiymətləndirilməsi və prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə beynəlxalq ekspertlər Dövlət Statistika Komitəsinə dəvət olunmuşlar. Beynəlxalq ekspertlər ölkədəki statistika sisteminin mövcud vəziyyətini qiymətləndirərək islahatların aparılması üçün tövsiyələr vermişlər.

Dövlət Statistika Komitəsinin 8 mütəxəssisi beynəlxalq ekspert və işçi qruplarının tərkibində aktual istiqamətlər üzrə fəaliyyətlərini davam etdirmişlər. "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası qismində təmsil olunan Dünya Bankı və Dövlət Statistika Komitəsi arasında 2014-cü ildə imzalanmış "Metaməlumatlar Sisteminin Yaradılması Layihəsi" çərçivəsində statistika sistemində idarəetmənin optimallaşdırılması, metaməlumatlar sisteminin təkmilləşdirilməsi və İKT-dən statistikada istifadə olunması sahəsində Litva Statistika Departamentinin və Norveç Mərkəzi Statistika Bürosunun təcrübəsi öyrənilmişdir.

Statistik göstəricilərin əlaqələndirilməsi və inteqrasiya olunmuş hesabat formalarının tətbiqi sahəsində Dövlət Statistika Komitəsinin təcrübəsini nəzərə alaraq, BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO) tərəfindən Milli hesablar və makroiqtisadi

göstəricilər statistikasını şöbəsinin müdiri "MDB ölkələrində sənaye statistikasının təkmilləşdirilməsi" layihəsinə məsləhətçi kimi cəlb olunmuşdur. Layihə çərçivəsində Qırğızıstan Milli Statistika Komitəsinin mütəxəssislərinə sənaye statistikasını üzrə statistik hesabat formalarının və statistik müşahidənin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi sahəsində kömək göstərilmiş və Avstriyada keçirilmiş 2 beynəlxalq seminarda Azərbaycanın bu sahədəki təcrübəsi yayılmışdır.

Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIK) təşkilatçılığı ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin mütəxəssisləri üçün "Keyfiyyətin idarə edilməsi sisteminin, statistika sisteminin və təşkilatının fəaliyyətinin ölçülməsi" mövzusunda təşkil edilmiş təlimdə mühazirəçi kimi iştirak etmişdir.

Əmək bazarının göstəriciləri sistemi çərçivəsində layiqli əməyin ölçülməsi, keyfiyyətli məşğulluğun qiymətləndirilməsi sahəsində milli və beynəlxalq təcrübəni öyrənmək məqsədilə Çin Xalq Respublikası hökumətinin Beynəlxalq Əmək Təşkilatına (BƏT) müraciəti əsasında İsveçrədə Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri üçün BƏT tərəfindən təşkil edilmiş təlim kursunda BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Keyfiyyətli məşğulluğun ölçülməsi üzrə ekspert qrupunun üzvü, Dövlət Statistika Komitəsinin Əmək statistikasını şöbəsinin müdir müavini məruzəçi kimi iştirak etmişdir.

Ümumilikdə, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil edilmiş 51 tədbirdə Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak etmişlər.

Statistika sisteminin müasir texniki avadanlıqlarla təchiz edilməsi davam etdirilmiş və 2015-ci ildə 388 kompyuter, 15 çap qurğusu, 1 ədəd "Copier 2050", 10 UPS, 2 HUB-24 port, 5 modem alınıb quraşdırılmışdır.

2015-ci ildə Azərbaycan Respublikasının Hesablama Palatası Dövlət Statistika Komitəsində büdcədən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit aparmışdır. Hesablama Palatasının kollegiya qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılmış auditin nəticələri" haqqında məlumat Dövlət Statistika Komitəsi kollegiyasının 2015-ci il 25 noyabr tarixli iclasında müzakirə edilmiş, ayrılan vəsaitlərdən istifadə ilə bağlı aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 21.12.2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı

Dövlət Proqramı”nın, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, Komitənin iştirak etdiyi digər dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin, o cümlədən statistika orqanları tərəfindən planlaşdırılan cari və strateji işlərin icrası 2016-cı ildə də Dövlət Statistika Komitəsi tərəfindən davam etdiriləcəkdir.